

Rəis və mühəndis heyəti (Texniki İstehsalat Şöbəsi) üzrə test tapşırıqları

1. Əsaslandırılmış ilkin məlumatların əldə edilməsi məqsədilə həyata keçirilən, məhsulun yaradılması yollarının və prinsiplərinin araşdırılmasının nəzəri və eksperimental tədqiqatlar kompleksi hansı variantda düzgün verilmişdir?

- A) Elmi-tədqiqat işləri
- B) Təcrübi-konstruktor işləri
- C) Sosial-iqtisadi işlər
- D) Texniki-mühəndis işləri
- E) Sistem-texniki işlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

2. Elmi-tədqiqat işinin təşkilinin başlanğıcı hansı sənəd formasında ilkin sənədləşmələri olmadan mümkün deyil?

- A) Cizgi
- B) Texniki tapşırıq
- C) Müqavilə
- D) Hesabat
- E) Proses ardıcılığı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

3. Elmi-tədqiqat işində tərtib edilən texniki tapşırıq görülən işlərin hansı xüsusiyyətlərinə qoyulan tələbləri müəyyən edir?

- A) İcraçını, nəzarət orqanını və işə ayrılan vəsaitin həcmi
- B) Məhsulun keyfiyyətini, təhlükəsizlik tədbirini və ərazini
- C) Yerinə yetirilmə müddətini, həcmi və məzmununu
- D) Fasilə müddətini, əmək haqqı ödənişini və istirahət yerini
- E) Müqavilə formasını, xidmət cədvəlini və davranış qaydalarını

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

4. Elmi-tədqiqat işində tərtib edilən texniki tapşırığı kim təsdiq edir?

- A) Sifarişçi və yaxud müstəqil audit aqentliyi
- B) Sifarişçi və yaxud yerli icra hakimiyyətləri
- C) Sifarişçi və yaxud Dağ-mədən Nəzarəti Dövlət Agentliyi
- D) Sifarişçi və yaxud icraçı müəssisənin rəhbəri
- E) Sifarişçi və yaxud Fövqəladə Hallar Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

5. Elmi-tədqiqat işləri çərçivəsində yerinə yetirilən mərhələlərin konkret tərkibi və xarakteri ETİ-nin hansı xüsusiyyəti ilə təyin edilir?

- A) Təkliflər planı
- B) Sənəd toplusu
- C) Relyefi
- D) İcra müddəti
- E) Spesifikasiyası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

6. Elmi-tədqiqat işləri tamamlandıqdan sonra nəticələri hansı sənəddə ifadə edilmiş tövsiyələrə uyğun olaraq reallaşdırılır?

- A) ETİ-nin qəbul edilməsi aktında
- B) ETİ-nin aparılması haqqındakı məktubda
- C) ETİ-nin başlanması aktında
- D) ETİ-nin aparılması metodikasında
- E) ETİ-nin sifariş blankında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

7. İnsan fəaliyyətini, qarşıya qoyulmuş hədəfə nail olmaq üçün yönəldən qayda və təlimatlar sistemi hansı tədqiqat metodudur?

- A) Marketing metodu
- B) Elmi metod
- C) Psixoloj metod
- D) Empirik metod
- E) Kəmiyyə metodu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

8. Empirik və nəzəri idrakın və reallıq hadisələrinin öyrənilməsinin üsulları, prosedurları və əməliyyatları hansı prosesdir?

- A) Önləyici tədbirlər
- B) Qarşılıqlı anlaşma
- C) Tədqiqat metodları
- D) Rəy vermək
- E) Məsuliyyət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

9. İnşaat kompozisiya materiallarının fiziki-kimyəvi xüsusiyyətləri əsasən onların hansı xüsusiyyətləri ilə müəyyən edilir?

- A) Təmir müddəti və cizgilərilə
- B) İstehsal tarixi və odadavamlığı ilə
- C) Rəngi və uyğunluq sertifikatı ilə
- D) Tərkibi və buxar strukturuyla
- E) Həcmi və tətbiq sahəsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

10. İnşaat materiallarında qeyri-üzvi materialları tədqiq etmək üçün hansı tədqiqat növü istifadə olunur?

- A) Qrafik metod
- B) Statik metod
- C) Biosfer metod
- D) Dinamik metod
- E) Petroqrafik metod

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ə.B.Əliyev. Tədqiqat metodları. Bakı, 2019

11. Layihənin hansı üslubu yaradıcılıq aktivliyinə və işgüzarlıq fəaliyyətinə təsir edən layihə komandasındakı psixoloji mühiti qiymətləndirir?

- A) İdarəetmə
- B) Qiymətləndirmə
- C) Satınalma
- D) Yenidənqurma
- E) Quraşdırma

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Babayev. Layihələrin idarə edilməsi metodologiyası. Bakı 2003

12. Layihənin müvəffəqiyyətlə başa çatmasına təsir etməklə əsas iştirakçıları arasında münasibətin qurulması, hüquq, məsuliyyət və öhdəliklərin bölüşdürülməsi necə adlanır?

- A) Sifarişin yaradılması prosesi
- B) Layihənin təşkili spesifikasiyası
- C) Müqavilənin ertələnməsinə nəzarət
- D) Öhdəliklərin yerinə yetirilməsi proseduru
- E) Risklərin qiymətləndirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Babayev. Layihələrin idarə edilməsi metodologiyası. Bakı 2003

13. Layihələr hansı sənədlər əsasında həyata keçirilir?

- A) Texniki şərtlər
- B) Cizgilər
- C) Müqavilələr
- D) İstismar təlimatları
- E) Proses ardıcılıqları

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarə edilməsi metodologiyası. Bakı 2003

14. Təsdiq üçün təyin olunmuş layihə sənədləri, bir qayda olaraq, tikinti norma və qaydaları ilə nəzərdə tutulmuş, ayrı-ayrı bölmələr üzrə hansı formada tərtib edilir?

- A) Elektron sənəd toplusunda
- B) Vatmanlarda
- C) Foto şəkillərdə
- D) Cildlərdə
- E) Sərt disklərdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Standartı. Tikinti üçün layihə sənədləri sistemi. Layihə və işçi sənədlərinə əsas tələblər. AZS ГОСТ 21.101-2010

15. Tikinti obyektlərinin inşası zamanı tikintiyə icazənin alınması hansı tərəfin əsas vəzifəsidir?

- A) Subpodratçının
- B) Təchizatçının
- C) Tədarükçinin
- D) Podratçının
- E) Sifarişçinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

16. Tikinti işlərinin başlanması barədə sifarişçi hansı qurumu məlumatlandırmalıdır?

A) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

B) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

C) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

D) Yerli İcra Hakimiyyəti orqanlarını

E) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

17. Tikinti obyektinin inşası başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı sifarişçi hansı qurumu müraciət etməlidir?

A) Yerli İcra Hakimiyyəti orqanına

B) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə

C) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə

D) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə

E) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

18. Obyektin konstruksiyalarını inşa etmək və mühəndis-texniki təminat sistemlərini quraşdırmaq işlərini hansı tərəf yerinə yetirir?

A) Təchizatçı

B) Tədarükçi

C) Podratçı (baş podratçı)

D) Sifarişçi

E) Subpodratçı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

19. Podratçı (baş podratçı) hansı qurum tərəfindən müəyyən edilən hallarda texnoloji sənədləri hazırlamaq və tətbiq etmək vəzifəsini yerinə yetirir?

A) Yerli İcra Hakimiyyəti orqanı

B) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi

C) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə

D) Azərbaycan Respublikasının Nazirlər Kabineti

E) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

20. Podratçı (baş podratçı) qəzaların baş verməsi barədə kimə dərhal məlumat verməli və və qəzanın səbəblərinin araşdırılması məqsədilə qəza ərazisinin mühafizəsini təmin etməlidir?

A) Sifarişçiyə və subpodratçıya

B) Subpodratçıya və layihəçiyə

C) Tədarükçiyə və təchizatçıya

D) Təchizatçıya və sifarişçiyə

E) Sifarişçiyə və layihəçiyə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

21. Layihə sənədlərini hazırlayan şəxs ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələri hansı sənədlərin tələblərinə uyğunluğunu yoxlamalıdır?

- A) Şəhərsalma və tikintiyə dair normativ
- B) Cizgilər
- C) Podratçı (baş podratçı) tərəfindən təsdiqlənmiş texniki şərt
- D) Titul vərəqində qeyd olunmuş əlavələr
- E) Proses ardıcılığı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

22. Tikinti layihəsinin rəhbəri hansı tədbir barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanına məlumat verməlidir?

- A) Tikintidə istifadə olunan materialın keyfiyyət sertifikatı
- B) Layihənin baş memarı və ya baş mühəndisinin təyini
- C) İşçilərin iş və fasilə vaxtlarını
- D) Layihənin müqaviləsini hazırlayan mühəndisi
- E) Layihənin maliyyə xərclərini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı. AzDTN 1.6-2

23. Tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etmək üçün hansı proses aparılır?

- A) Müqavilənin tərtibi
- B) Layihələndirmə
- C) Reyestr
- D) Audit
- E) Qiymətləndirmə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 Yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

24. Bunlardan hansı reyestrə daxil edilən məlumatların tərkibinə aiddir?

- A) İstismara yararsız obyektin təmirinə icazənin surəti
- B) Söküntü işlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsi
- C) Tikinti obyektinin ətrafında yerləşən ərazinin müfəssəl planından çıxarış
- D) Obyektin tikintisinə icazənin surəti
- E) Podratçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 Yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

25. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı hansı məlumat yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilir?

- A) Tikinti obyektində proses zamanı iştirak edən işçilərin siyahısı
- B) Tikinti obyektinin istismar müddəti
- C) Tikinti obyektinin layihəsini verən şəxsin adı, soyadı, vəzifəsi və imzası
- D) Tikilən obyektin və ətrafdakı tikintilərin ünvanı
- E) Tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 Yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

26. Tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən icazəyə dair sənəd və məlumatlar neçə gün müddətində Reyestrə təqdim edilir?

- A) 10 gün
- B) 50 gün
- C) 25 gün
- D) 60 gün
- E) 30 gün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 Yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

27. Tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə verilən icazəyə dair sənəd və məlumatlar neçə iş günü müddətində elektron bazaya daxil edilir?

- A) 7 iş günü
- B) 3 iş günü
- C) 10 iş günü
- D) 5 iş günü
- E) 15 iş günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 Yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

28. Tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə verilən icazəyə dair kağız və elektron daşıyıcılarda qeyd alınmış göstəricilərdə fərq aşkar edilərsə hansı qərar verilir?

- A) Elektron daşıyıcılardakı məlumata üstünlük verilir
- B) Sənədlərin yenilənməsi tələb olunur
- C) Kağız üzərində olan yazılara üstünlük verilir
- D) Aşkar olunmuş fərq və ya fərqlər haqqında arayış tələb olunur
- E) Qoşmadakı vərəqə düzəlişlər haqqında qeydlər olunur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 Yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

29. Layihənin məqsədini, tərkib hissələrini və heyətini formalaşdırmaq, planlaşdırma və nəzarət prosesini həyata keçirmək üçün onun hansı tərəfini müəyyənləşdirmək lazımdır?

- A) Davamlılığını
- B) Funksiyasını
- C) Rentabelliğini
- D) Strukturunu
- E) Mühafizəsini

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

30. Layihələrin idarə edilməsi üzrə işlərin tərkibi hansı xüsusiyyətlərdən ibarətdir?

- A) İşçi sayından və iş qrafikindən
- B) Sənədləşmədən və nəzarətdən
- C) Gəlirlərdən və xərclərdən
- D) Təchizatdan və qiymətlərdən
- E) Obyektlərdən və hərəkətlərdən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

31. Layihənin hansı sənədində əsas və xüsusi məqsədlər müəyyənləşdirilir?

- A) Struktur planında
- B) Titul vərəqində
- C) Qoşmalarda
- D) Cizgilərdə
- E) Müqavilədə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

32. Layihələrin idarə edilməsində işlərin və müddətlərin dəqiq planlaşdırılması üçün bir struktur modeli kifayət etmədiyindən hansı əlavələri etmək zəruridir?

- A) İdarəetmə proseduru və ya müqavilələr
- B) Şəbəkə planı və ya xətti diaqramlar
- C) Prezintasiyalar və ya yazışmalar
- D) Material xərcləri və ya silinmələr
- E) İş qrafiki və ya əsaslı təmirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

33. Layihələrin idarə edilməsində işlərin və ya proseslərin bir-birindən asılılığı, onlann başlanğıc və bitmə müddətləri, vaxt ehtiyatları hansı sənəddə müəyyənləşdirilir?

- A) Xətti diaqramlarda
- B) İş qrafikində
- C) Şəbəkə planında
- D) İdarəetmə prosedurunda
- E) Müqavilələrdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

34. Layihənin idarə edilməsi zamanı qoyulan kapitalı və nəzərdə tutulan faizləri geri alan tərəf hansıdır?

- A) Podratçı
- B) İstehlakçılar
- C) Sifarişçi
- D) İnvestorlar
- E) Subpodratçılar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

35. Layihənin idarə edilməsi zamanı layihə nəticəsindən səmərəli istifadə etməklə müvafiq gəlir əldə edən tərəf hansıdır?

- A) İnvestor
- B) Subpodratçı
- C) Podratçı
- D) İstehlakçı
- E) Sifarişçi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

36. Layihənin idarə edilməsi zamanı layihəni uğurla başa vurduğu üçün müqavilədə nəzərdə tutulan vəsaiti və gəlirdən öz payını götürən tərəf hansıdır?

- A) Podratçı
- B) İstehlakçı
- C) Sifarişçi
- D) İnvestor

E) Subpodratçı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

37. Layihənin idarə edilməsi zamanı yerinə yetirilən iş və xidmətlərə görə əmək haqqı və müqavilədə nəzərdə tutulan vəsaitlər alan tərəf hansıdır?

A) İnvestorlar

B) Subpodratçılar

C) Podratçı

D) İstehlakçılar

E) Sifarişçi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

38. Layihənin idarə edilməsi zamanı müqavilə üzrə əmək haqqını, işin nəticəsinə görə müvafiq mükafat alan tərəf hansıdır?

A) İstehlakçı təchizatçı

B) Sifarişçi və layihənin rəhbəri

C) Layihənin rəhbəri və onun komandası

D) İnvestor və podratçı

E) Subpodratçı və təchizatçı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

39. Layihənin idarə edilməsi zamanı bütün iştirakçılardan vergi tutaraq, o cümlədən müvafiq ictimai, sosial və ekoloji ehtiyacların ödənilməsini təmin edən tərəf hansıdır?

A) Podratçı

B) İnvestor

C) Sifarişçi

D) Hökumət orqanları

E) Layihənin rəhbəri və onun komandası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

40. Layihələrin idarə edilməsi ilə bağlı ideya və metodologiyadan bir qayda olaraq hansı hallarda istifadə etmək lazımdır?

A) Mübahisəli məqam yarananda

B) Təhvil-təslim prosesində

C) Cizgilərin çəkilməsində

D) Fors major hallarda

E) Bütün hallarda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

41. Layihədə tikinti meydançasının sərhədləri hansı sənədlərdə göstərilməlidir?

A) Tikinti ərazisinin baş planında və vəziyyət planında

B) Planın titullarında və əlavə qoşmalarda

C) Layihənin müqaviləsində və podratçının iş planında

D) Tikintinin smeta sənədində və cizgilərdə

E) Sifarişçinin müraciət və razılıq məktubunda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

42. Sifarişçi tikinti meydançasını podratçıya (baş podratçıya) hansı sənəd əsasında təhvil verir?

- A) Xidməti yazı əsasında
- B) Akt əsasında
- C) Əmr əsasında
- D) Sərəncam əsasında
- E) Qətnamə əsasında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

43. Layihədəki tikinti meydançasının sahəsi və vəziyyəti hansı sənədə uyğun olmalıdır?

- A) Silinmə aktlarına
- B) İcarə sənədlərinə
- C) Müqavilənin şərtlərinə
- D) Prosedur qaydalarına
- E) Etibarnaməyə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

44. Layihədəki tikinti meydançasının və bitişik ərazilərin təmizləyərək qaydaya salınmasını hansı tərəf təmin etməlidir?

- A) Sifarişçi
- B) İncə investitor
- C) Subpodratçı
- D) Podratçı (baş podratçı)
- E) İstehlakçı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

45. Layihədəki tikinti meydançasının şəhər ərazisinə çıxışlarında nəqliyyat vasitələrinin təkərlərinin təmizlənməsi (yuyulması) məntəqələri, eləcə də tullantıların yığılması üçün xüsusi qurğular və ya bunkerləri hansı tərəf yerləşdirməlidir?

- A) İstehlakçı
- B) Sifarişçi
- C) İncəstör
- D) Subpodratçı
- E) Podratçı (baş podratçı)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

46. Tikinti işlərinə başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin və xüsusi nişanın yerləşdirilməsi kim tərəfindən təmin edilməlidir?

- A) Sifarişçi
- B) İncəstör
- C) Subpodratçı
- D) Podratçı (baş podratçı)
- E) İstehlakçı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

47. Tikinti meydançasının daxilində hazırlıq işləri tikinti işlərinin yerinə yetirilməsi layihəsinə uyğun olaraq tikinti-quraşdırma işlərinin hansı mərhələsində yerinə yetirilməlidir?

- A) Müqavilə bağlanmamışdan əvvəl
- B) İşə başlamazdan əvvəl
- C) Hər gün işin sonunda
- D) Təhvil-təslim müddətində
- E) Hər gün işin başlanğıcında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

48. Layihə üzrə tikinti prosesində təhlükə potensialı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələbləri hansı qurum müəyyən edir?

- A) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
- B) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
- C) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- D) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
- E) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Tikintinin təşkili. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Rəsmi nəşr. Bakı 2016 AzDTN 1.6-2*

49. Tikinti obyektlərinin sökülməsi ilə əlaqədar işlər hansı sənədə uyğun olaraq yerinə yetirilməlidir?

- A) Rekultivasiya qərarı
- B) Baş plan
- C) Tikinti-quraşdırma aktı
- D) Söküntü işlərinin təşkili layihəsi
- E) Hərəkət sxemi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

50. Tikinti obyektlərinin sökülməsi zamanı torpaqda qalmış kommunikasiyalar, konstruksiyalar və qurğular barədə hansı qurum müvafiq qaydada məlumatlandırılmalıdır?

- A) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
- B) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- C) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
- D) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
- E) Yerli icra hakimiyyəti orqanları və təchizat müəssisələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

51. Tikinti obyektlərinin yenidən qurulması zamanı hansı tərəf razılaşdırılmış işlərin yerinə yetirilmə qaydasını və işlərə operativ rəhbərliyi həyata keçirəcək məsul şəxs təyin etməlidir?

- A) Sifarişçi və podratçı
- B) İncəstor və subpodratçı
- C) Hökumət orqanları və sifarişçi
- D) Təcizatçı və mühafizəçi
- E) Auditor və incəstor

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

52. Sifarişinin xidmətlərinin və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı kim tərəfindən istifadə oluna biləcək texniki vasitələrin siyahısı tərtib edilməlidir?

- A) Sifarişçi

- B) İnşaatçı
- C) Tədarükçi
- D) Təchizatçı
- E) Mühafizəçi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

53. Mövcud yeraltı kommunikasiyaların yerləşdiyi sahələrdə tikinti işlərinin aparılması zamanı podratçı (baş podratçı) hansı müddətdə təchizat müəssisələrinin nümayəndələrini və layihəçini işlərin bilavasitə aparıldığı yerə çağırmalıdır?

- A) Altı iş günündən gec olmayaraq
- B) On beş iş günündə
- C) Üç iş günündən gec olmayaraq
- D) Beş iş günündə
- E) On iş günündən gec olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

54. Dövlət və ya bələdiyyə vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikintisi hansı müddətdə dayandırıldıqda tikintisi başa çatmamış obyektlərin konservasiyası təmin edilməlidir?

- A) 45 gün
- B) 2 aydan artıq

- C) 15 gün
- D) 3 aydan artıq
- E) 1 ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

55. Layihəçi sifarişçi ilə müqavilə bağlamaqla tikintisi başa çatmamış obyektin konservasiyası ilə bağlı hansı sənədləri tərtib edir?

- A) Mühafizə metodunu və lisenziyaları
- B) Qüsurları və prosedurları
- C) Baş planı və xidməti yazıları
- D) Müqaviləyə xitamı və aktı
- E) İşçi cizgilərini və smetanı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

56. Müqavilə bağlamaqla tikintisi başa çatmamış, konservasiya olunmuş obyekt və tikinti meydançası hansı sənəd əsasında sifarişçiyə təhvil verilir?

- A) Akt əsasında
- B) Xidməti yazı əsasında
- C) Cizgi əsasında
- D) Müqavilə əsasında

E) Qaimə əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

57. Sifarişçi tikinti prosesində aşkar edilmiş layihə sənədlərindəki qüsurların aradan qaldırılmasını üçün qüsurlu sənədlər kimə qaytarılır?

- A) Yerli icra hakimiyyəti orqanına
- B) Layihəçiyə
- C) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə
- D) Podratçıya
- E) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №160

58. İnşa edilən obyektlərdə müəllif nəzarətinin aparılması qaydaları və tikintidə müəllif nəzarətini aparan layihəçinin vəzifələri hansı qaydalarla müəyyən edilir?

- A) Sifarişçinin daxili normativ hüquqi aktları
- B) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarları
- C) Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi
- D) Yerli icra hakimiyyəti orqanının akt və qərarları
- E) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasnamələri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

59. Sifarişçinin tikintidə nəzarəti həyata keçirən nümayəndələrinin iradları hansı sənədlərə daxil edilir?

- A) Müəllif nəzarəti jurnalına
- B) Qüsurlara və prosedurlara
- C) Müşahidə kartlarına
- D) Ümumi və xüsusi iş jurnallarına
- E) Proses ardıcılığına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

60. Layihənin tikintidə nəzarəti həyata keçirən nümayəndələrinin iradları hansı sənədlərə daxil edilir?

- A) Ümumi və xüsusi iş jurnallarına
- B) Proses ardıcılığına
- C) Qüsurlara və prosedurlara
- D) Müşahidə kartlarına
- E) Müəllif nəzarəti jurnalına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

61. Respublika ərazisində yeni tikilən bina və qurğuların, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi hansı sənədə uyğun olaraq yerinə yetirilməlidir?

- A) Qüvvədə olan tikinti norma və qaydaları

- B) İnformasiya-kommunikasiya xətlərinin çəkilməsi qaydaları
- C) İnfrastruktur obyektlərinin mühafizəsi qaydaları
- D) Effektiv ünsiyyət və işgüzar yazışma qaydaları
- E) Ümumi memarlıq qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

62. Dəyişikliklər aparılacaq sahəyə hansı tərəf cəlb edilməklə mövcud obyektin ilkin layihə sənədləri nəzərdən keçirilib, bina və ya qurğu müayinə edilməlidir?

- A) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ekspertləri
- B) İntinventarlaşdırma işlərini görən layihə təşkilatları, firmalar və mütəxəssislər
- C) Podratçı təşkilat və yerli icra hakimiyyəti orqanı
- D) İnformasiya-kommunikasiya xətlərini çəkən şirkətin ekspertləri
- E) İncəstörələr və mühafizə xidmətini icra edən təşkilatlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

63. Mövcud bina və ya qurğunun kateqoriyası və konstruktiv sxemi kim tərəfindən təyin edilməlidir?

- A) Podratçı təşkilat
- B) Reyestr xidməti
- C) Layihə təşkilatı
- D) Mühafizə xidməti
- E) Təchizatçı şirkət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

64. Mövcud bina və ya qurğuda dəyişikliklərin aparılması barədə kimdən müvafiq razılıq alınmalıdır?

- A) Podratçı və ya subpodratçı təşkilatdan
- B) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən
- C) Yerli icra hakimiyyəti orqanından
- D) İlk layihə sənədlərinin müəllifindən
- E) Şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən şirkətdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

65. Dəyişikliklər ediləcək sahənin hansı sənədlərini hazırlayarkən memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri mütləq nəzərə alınmalıdır?

- A) Ümumi və xüsusi iş jurnalları
- B) Qüsurları aktlarını
- C) Proses ardıcılıqlarını
- D) Razılıq aktlarını
- E) Layihə sənədlərini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

66. Genişləndirmə, yenidənqurma işlərinə aid layihə-smeta sənədlərinin işlənməsi zamanı hansı sənədlər nəzərə alınmalıdır?

- A) Qüvvədə olan tikinti norma və standartların tələbləri
- B) Effektiv ünsiyyət və işgüzar yazışma qaydaları
- C) Ümumi memarlıq qaydaları
- D) İnformasiya-kommunikasiya xətlərinin çəkilməsi qaydaları

E) İnfrastruktur obyektlərinin mühafizəsi qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bakı şəhəri, 4 sentyabr 2000-ci il. №158

67. Nəzərdə tutulmuş konstruktiv dəyişikliklərin həllinin mümkünlüyü hesabat əsasında dəqiqləşdirilməklə mövcud konstruksiyaların gücləndirilməsi üçün hansı təşkilatın rəyi alınmalıdır?

- A) Yerli icra hakimiyyəti orqanının
- B) Layihə təşkilatının
- C) Şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən şirkətin
- D) Reyestr xidmətinin
- E) Podratçı təşkilatın

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bina və qurğuların qrunnt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

68. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektə ediləcək dəyişikliklərin məzmununu və məqsədi barədə hansı quruma müraciət etməlidir?

- A) Reyestr xidmətinə
- B) Podratçı təşkilata
- C) Şəhər (rayon) yerli icra hakimiyyətinə
- D) Layihə təşkilatına
- E) Şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən şirkətə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bina və qurğuların qrunnt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

69. Yerli icra hakimiyyəti ilə obyektə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş hansı sənədlər sifarişçi tərəfindən təsdiq olunmalıdır?

- A) Qüsurlar aktları
- B) Proses ardıcılıqları
- C) Razılıq aktları
- D) Layihə-smeta sənədləri
- E) Ümumi və xüsusi iş jurnalları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bina və qurğuların qurunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

70. Sifarişçi layihə-planlaşdırma işlərinin görülməsi üçün hansı tərəf ilə müqavilə bağlayıb ona layihələndirmə tapşırığı verə bilər?

- A) Şəhər (rayon) yerli icra hakimiyyətinə
- B) Şəhərsalma və tikinti layihəsinin prinsiplərini tənzimləyən orqana
- C) Tikintinin təşkili və Reyestr xidmətinə
- D) İnfrastruktur obyektlərinin qurulması birliyinə
- E) Müvafiq lisenziyası olan layihəçiyə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bina və qurğuların qurunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

71. Layihə-planlaşdırma işlərinin görülməsi üçün lazımi ilkin məlumatların hazırlanması zamanı məlumatların doğruluğuna görə məsuliyyəti hansı tərəf daşıyır?

- A) Sifarişçi
- B) İstehlakçı
- C) Təchizatçı
- D) Mühafizə xidməti
- E) Ədliyyə xidməti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bina və qurğuların qrunnt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

72. Sifarişçi tərəfindən layihələndirmə tapşırığının və ya ilkin məlumatların dəyişməsi hansı nəticəyə gətirib çıxarır?

A) Proseslərə yenidən baxılmasına və qüsurların tutulmasına

B) Müqavilə şərtlərinin dəyişməsinə və ya əlavə müqavilənin bağlanmasına

C) Baş planın yenilənməsinə

D) Söküntü işlərinin başlanmasına

E) Əməliyyatların dayandırılmasına və yerli icra hakimiyyəti orqanlarına məlumat verilməsinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bina və qurğuların qrunnt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

73. Layihəçiyə sifariş olunan layihə-planlaşdırma işlərinin görülməsi üçün ilkin məlumatların hazırlanma şərtləri və bu işlərin maliyyələşdirilməsi hansı sənəddə qeyd olunmalıdır?

A) Lisenziyada

B) Aktda

C) Müqavilədə

D) Titul vərəqində

E) Qoşmada

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bina və qurğuların qrunnt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

74. Şəhərsalma layihələri işlənildikən layihə həllinin qəbul olunmasına təsir edən bütün məsələlər hansı tərəf ilə razılaşdırılmalıdır?

- A) İnterləşdirmə işlərinin icraçısı
- B) Podratçı təşkilatın nümayəndəsi
- C) Layihəçi təşkilatın Baş mühəndisi
- D) Şəhərsalma layihələrinin icraçısı
- E) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin eksperti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bina və qurğuların qurunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

75. Respublika əhəmiyyətli şəhərlərin sifarişçi tərəfindən təqdim edilən hansı sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir?

- A) Daxili normativ sənədləri
- B) Müvafiq lisenziyaları
- C) Bağlanmış əlavə müqaviləni
- D) Proses ardıcılıqlarını
- E) Baş planları və hüdud layihələri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bina və qurğuların qurunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

76. Şəhərsalma layihələrinin nəzarət nüsxələri həmin materialların xüsusi tələblərlə müəyyənləşdirilmiş qaydada mühafizəsi təmin olunmaqla harada saxlanılır?

- A) Layihəçinin arxivində
- B) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin arxivində
- C) İnvestorun arxivində
- D) Podratçı və ya subpodratçı təşkilatın arxivində
- E) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin arxivində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bina və qurğuların qrunut əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

77. Layihəçi layihə planından sifarişçiyə neçə nüsxə təhvil verir?

- A) 4 nüsxə
- B) 1 nüsxə (əslini)
- C) 3 nüsxə (əslilə olmaqla)
- D) 2 nüsxə
- E) 5 nüsxə (əslilə olmaqla)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bina və qurğuların qrunut əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

78. Layihəçi bütün sxem və cizgilərin fotoreproduksiyaları ilə layihənin izahat yazısından sifarişçiyə neçə nüsxə təhvil verir?

- A) 5 nüsxə
- B) 2 nüsxə
- C) 4 nüsxə
- D) 1 nüsxə
- E) 3 nüsxə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bina və qurğuların qrunut əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

79. Rekonstruksiya olunan (yenidənqurulan) qurğuların qrunut əsaslarının və bünövrələrinin layihələndirilməsinin hansı sənədinə rekonstruksiyanın məqsədi barədə məlumatlar daxil edilməlidir?

- A) Titul vərəqinə

- B) Cizgilərinə
- C) Qüsurlarına
- D) Texniki tapşırığına
- E) Lisenziyasına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bina və qurğuların qrunu əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

80. Layihə tapşırığında natur müşahidələrin aparılmasına xüsusi tələblər olduqda hansı yoxlama növü nəzərdə tutulmalıdır?

- A) Genetik monitorinq
- B) Regional monitorinq
- C) Ekoloji monitorinq
- D) Bioloji monitorinq
- E) Geotexnik monitorinq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bina və qurğuların qrunu əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

81. Tikintidə tətbiq olunan material, məmulat və konstruksiyalar standart və texniki şərtlərin müvafiq olaraq hansı tələblərini ödəməlidir?

- A) Layihə tələblərini
- B) Xərc tələblərini
- C) Mühafizə tələblərini
- D) Təchizat tələblərini
- E) İstehlak tələblərini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bina və qurğuların qrunu əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

82. Nəzərdə tutulan layihənin material, məmulat və konstruksiyanın əvəzlənməsi hansı tərəflərin razılığı ilə aparılmasına yol verilir?

- A) Şəhər (rayon) yerli icra hakimiyyətinin
- B) Layihə təşkilatlarının və sifarişçinin
- C) Reyestr xidmətinin və podratçı təşkilatın
- D) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
- E) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bina və qurğuların qurunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

83. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

84. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

85. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

86. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

87. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

88. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

89. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

90. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

91. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

92. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda
- D) 100 metrədən artıq olduqda
- E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

93. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yk qaldırılan meydança pilləkanla t chiz olunmadıqda v  meydançanın hndrly 4 m-d n  ox olmadıqda

E) Yk qaldırılan meydança pilləkanla t chiz olunduqda v  meydançanın hndrly 5 m-d n  ox olmadıqda

Testin  atinlik d r cəsi:  atin

İstinad: Neftqazçıxartma s nayesinde t hlk sizlik qaydaları. Bakı, 2005. S h. 526

94. İstehsalat binalarında otaqların tavanı d ş m d n minimum n  q d r m saf d  olmalıdır?

A) 2 metr d n az olmamalıdır

B) 3 metr d n az olmamalıdır

C) 4 metr d n az olmamalıdır

D) 1 metr d n az olmamalıdır

E) 2,5 metr d n az olmamalıdır

Testin  atinlik d r cəsi: orta

İstinad: Y.H.B ny tov.  m yin mhafizəsi. M lumat kitabı. Bakı, 2003. S h. 127

95. Elektrik c r yanının t sirind n qoruyan mhafiz  vasit sini g st rin?

A) Dezaktivasiya vasit ləri

B) S sboğan

C) İzol edici  rtkl r v  qurğular

D) Hermetikl şdirici qurğu

E) İşıq filtrləri

Testin  atinlik d r cəsi: asan

İstinad: Y. hm dov, T.R himov. İ  il rin saėlamlıėı v   m yin t hlk sizliyi. II cild. Bakı, 2011. S h. 500

96. Yer s thind n 2 metr d n yks klikd  i  aparılan zaman  sas n n d n istifad  olunmalıdır?

A) Rezin  lc kd n

- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

97. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

98. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

99. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək

- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şina qoyub tərpnəmz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaqbintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

100. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

101. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

102. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

103. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

104. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

105. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

106. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

107. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

108. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

109. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

110. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

111. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

112. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

113. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

114. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

115. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

116. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

117. Binalarda yangına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yangınsöndürmə vasitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yangın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları. Bakı, 2001

118. Yangın baş verən zaman ilkin yangınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yangın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları. Bakı, 2001

119. Yangın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yangından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları. Bakı, 2001

120. Fərđi muhafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları muhafizə vasitələri, dəri səthi muhafizə vasitələri və tibbi muhafizə vasitələri

B) Görmək və eşitmək üçün muhafizə vasitələri

C) Danışmaq üçün muhafizə vasitələri, dəri səthi muhafizə vasitələri

D) Anlatmaq üçün muhafizə vasitələri, ayaq üçün muhafizə vasitələri

E) İtdən və ilandan qorunmaq üçün muhafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999